



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü il üçün elan edilmiş əsas qrant müsabiqəsinin (EIF-2013-9(15)) qalibi olmuş layihənin yerinə yetirilməsi üzrə

### YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: Allilnaftenat-stirol birgə polimeri neft yağlarına özlülük aşqarı kimi  
Qrantın məbləği: 70 000 manat

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Musayeva Minaxanım Ənvər qızı

Layihənin nömrəsi: EIF-2013-9(15)-46/21/4-M-38

Müqavilənin imzalanma tarixi: 25 fevral 2015-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01 mart 2015-ci il – 01 mart 2016-ci il

**Diqqət!** Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

**Diqqət!** Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

- 1 Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar (burada doldurmalmalı)

Yerli xammal əsasında mürəkkəb efir tipli özlülük aşqarları alınması istiqamətində tədqiqatlar aparılmışdır. Bunun üçün neftin yüngül fraksiyalarından ayrılmış naften turşuları – neft turşuları gütürülərək qəlevi ilə işlənib suda həll olan duza – naftenata çevrilərək neft məhsullarından ayrılmışdır. Sonra xlorid turşusu ilə təsir etməklə naften turşuları qarışığına çevrilmişdir. Bu əməliyyat təmizlik dərcəsi qənaətbəxş olana qədər təkrar edilir. Alınmış qarışiq vakuumda qovularaq distillə edilir və allil spirti ilə efləşmə reaksiyasına daxil edilir. Proses Din-Stark tutucusu ilə təhciz edilmiş üçboğazlı kolbada aparılır. Reaksiya nəticəsində ayrılan suyu azeotrop qovmaq üçün toluoldan istifadə edilir, yəni proses toluol məhlulunda aparılır. Katalizator olaraq KY-2 kationitdən istifadə edilir. Proses başa çatdıqdan sonra alınan məhsul yuyulur, qurudulur və distillə edilir. Allilnaftenatın stirolla birgə polimerləşməsi inisiator olaraq benzoil peroksiddən istifadə etməklə radikal mexanizm üzrə aparılmışdır. Prosesə müxtəlif faktorların: temperaturun,

monomerlər nisbətinin, reaksiyanın davametmə müddətinin və inisiator sərfinin təsiri öyrənilmişdir. Müəyyən edilmişdir ki, monomerlər qarışığında stirolun miqdarının artırılması alınan polimerin çıxım və molekul kütləsinin atmasına səbəb olur. Bu stirolun radikal polimerləşməyə yüksək sürətlə daxil olması ilə izah edilir.

İnisiator sərfinin 0,7%-dən (monomerlər qarışğına nəzərən) az götürülməsi polimerin çıxımının azalmasına səbəb olur. On görə də inisiator səfi 0,7-1% intervalında götürülmüşdür.


Reaksiyanın aparılma müddətinin öyrənilməsi göstərdi ki, proses təxminən 4-5 saatə başa çatır.

Birgə polimerləşmə prosesinin 65-75°C intervalında aparılması məqsədə uyğundur.

Beləliklə, yüksək çıxım və molekul kütləsi alınmasını təmin edəcək lazımi reaksiya şəraitini tapılmışdır.

Aparılmış reaksiyaları sxematik olaraq aşağıdakı kimi yazmaq olar:


1) Allilnaftenatların sintezi:



allilnaftenatlar

$R_H$  – naften turşusu radikalıdır

2) Allilnaftenatların stirolla birgə polimerləşməsi:



Aparılan tədqiqatların nəticələri göstərir ki, allilnaftenatların stirolla birgə polimerləşməsi nəticəsində həqiqi birgə polimerlər alınır.

Alınmış allilnaftenatın stirolla birgə polimeri neft yağına özlülük aşqarı kimi tədqiq edilmişdir. İlk növbədə M-6 yağının özlülük-temperatur xassələrinə sintez edilmiş birgə polimerin qatılığının təsiri öyrənilmişdir (cədvəl 1). İstifadə edilən birgə polimerin molekul kütləsi 8000, stirol manqalarının birgə polimerin tərkibində miqdarı isə 30%-dir.

Cədvəl 1

Allilnaftenat-stirol birgə polimerinin M-6 yağıının  
özlülük-temperatur xassələrinə təsiri

| Birgə polimerin<br>qatılığı, kütłə % | Qatlaşdırılmış M-6 yağıının xassələri |       |                 |
|--------------------------------------|---------------------------------------|-------|-----------------|
|                                      | Özlülük, mm <sup>2</sup> /s           |       | Özlülük indeksi |
|                                      | 100°C                                 | 40°C  |                 |
| 0                                    | 6,60                                  | 47,02 | 88              |
| 1                                    | 6,85                                  | 48,65 | 92              |
| 3                                    | 7,54                                  | 54,76 | 98              |
| 5                                    | 8,00                                  | 58,60 | 102             |
| 7                                    | 8,60                                  | 64,30 | 104             |
| 9                                    | 9,20                                  | 70,11 | 106             |

Müəyyən edilmişdir ki, M-6 yağına 3-7% birgə polimer əlavə etməklə, özlülük indeksinin qiymətinə görə (93-dən az olmamalıdır) müasir tələblərə cavab verəcək  $M-8 \pm 0,5 \text{ mm}^2/\text{s}$  tipli motor yağları üçün baza yağı almaq mümkündür.

Sonrakı mərhələdə sintez edilmiş allilnaftenat-stirol birgə polimerlərinin molekul kütləsinin qiymətinin İ-12A yağının özlülük-temperatur xassələrinə təsiri öyrənilmişdir. İ-12A yağı müxtəlif molekul kütləli birgə polimerlərlə  $100^\circ\text{C}$ -də kinematik özlülüyü  $7,5-8,5 \text{ mm}^2/\text{s}$  hədlərində olan baza yağları alınana qədər qatlaşdırılmışdır. Aparılmış tədqiqatların nəticələri cədvəl 2-də ümumiləşdirilmişdir.

Cədvəl 2  
Allilnaftenatnat-stirol birgə polimerlərinin molekul kütləsinin qiymətinin İ-12A yağının özlülük-temperatur xassələrinə təsiri

| Xarakteristika                          |                   |   |                 |
|---|-------------------|---|-----------------|
| birgə polimer                           |                   | qatlaşdırılmış yağ  |                 |
| molekul kütləsi                         | yağda qatılığı, % | $100^\circ\text{C}$ -də kinematik özlülük, $\text{mm}^2/\text{s}$ | özlülük indeksi |
| 1000                                    | 4,0               | 7,6   | 136             |
| 9000                                    | 5,5               | 7,9   | 133             |
| 8000                                    | 6,0               | 7,8   | 130             |
| 5000                                    | 9,0               | 7,9   | 128             |
| 3000                                    | 10,2              | 7,6   | 125             |
| Sənaye aşqarı polialkilmətakrilat «B-2» |                   |   |                 |
| 10000                                   | 4,1               | 8,1   | 138             |

Təqdim edilən cədvəldən göründüyü kimi, İ-12A yağını lazımi özlülük səviyyəsinə qədər qatlaşdırmaq üçün istifadə edilmiş birgə polimerlər qənaətbəxş nəticələr göstərirler. Ancaq onu qeyd etmək lazımdır ki, molekul kütləsinin qiyməti azaldıqca, İ-12A yağını lazımi özlülük səviyyəsinə qədər qatlaşdırmaq üçün tələb edilən polimerin miqdarı artır ki, bu da iqtisadi nöqtəyi-nəzərdən əlverişli deyil. Qatlaşdırma üçün istifadə edilən birgə polimerin molekul kütləsinin qiymətlərində sərfiyat az olsa da belə polimerlərlə qatlaşdırılmış yağlar istismar şəraitində destruktiv təsirlərə qarşı az davamlı olurlar. Ona görə də qatlaşdırma üçün istifadə ediləcək birgə polimerin molekul kütləsinin qiyməti alınacaq yağın stabilliyinə qarşı irəli sürürlən konkret tələbatdan asılı olaraq müəyyən edilir.

Sintez edilmiş birgə polimerin həm məhlulda (cədvəl 3), həm də kütlədə (cədvəl 4) termiki stabilliyi öyrənilmişdir.

Allilnaftenat-stirol birgə polimerlərinin turbin «L» yağında termiki destruksiyası

| Birgə polimerin molekul kütləsi | Qatlaşdırılmış yağın başlanğıc özlülüyü, $\text{mm}^2/\text{s}$ | Termiki təsirdən qatlaşdırılmış yağın zamandan (saat) asılı olaraq, özlülüğün azalması, % |     |     |     |
|---------------------------------|---|---|-----|-----|-----|
|                                 |   | 1   | 4   | 8   | 12  |
| 3000                            | 8,30  | 1,3   | 1,8 | 2,1 | 2,3 |
| 5000                            | 9,81  | 2,1   | 2,4 | 2,7 | 3,1 |
| 8000                            | 11,48   | 2,5   | 3,1 | 3,6 | 4,2 |
| 9000                            | 13,36   | 3,0   | 3,4 | 3,7 | 4,4 |
| 10000                           | 15,57   | 3,1   | 3,3 | 4,1 | 4,7 |
| 12000                           | 18,74   | 4,8   | 5,1 | 5,5 | 5,8 |

Cədvəldən göründüyü kimi, birgə polimerin molekul kütləsinin qiymətinin 3000-dən 12000-ə qədər artırılması nəticəsində qatlaşdırılmış yağların termiki təsirə qarşı stabilliyi azalır – özlülüğün qiymətinin azalması 2,3 %-dən 5,8 %-ə qədər artır. Bu belə izah edilir ki, istilik təsirindən, molekul kütləsi nisbətən yüksək olan polimerlər, əsas zəncir sınmadan rəqsiz

hərəkətdə iştirak edə bilmirlər. Ona görə də molekul kütləsinin artması belə polimerle qatlaşdırılmış yağıın termiki təsirlərə qarşı stabilliyini azaldır.

Müqayisə üçün sənaye aşqarı olan polialkilmətakrilat «B-2» markalı özlülük aşqarı ilə qatlaşdırılmış yağıın termiki destruksiyası da öyrənilmişdir ki, 12 saat qızdırma nəticəsində qatlaşdırılmış yağıın özlülüyünün qiymətinin azalması 9,1% təşkil edir, yəni birgə polimerin polialkilmətakrilat qarşısında, termiki təsirlərə qarşı daha yüksək stabilliyə malik olması birmənalı şəkildə təsdiq edilmiş olur.

Bu, bir tərəfdən birgə polimerin tərkibində olan stirol fragməntinin stabilləşdirici təsiri ilə izah edilir, digər tərəfdən isə, allil monomerləri çətin polimerləşdiklərindən alınan birgə polimerin molekul kütləyə görə paylanması geniş olmur və nəticədə fiziki-məxaniki xassələri daha yüksək olan polimer birləşmələr alınmış olur.

Sintez edilmiş polimer birləşmələrin termiki stabilliyi termoqravimetrik üsulla da öyrənilmişdir. Konkret olaraq tədqiqatlarımız OD-102T markalı derivatoqrafda (F.Paulik, I.Paulik, L.Erderi sistemi) aparılmışdır. Etalon olaraq  $\text{Al}_2\text{O}_3$ -dən istifadə edilmişdir. Qızdırılma sürəti  $5^\circ\text{C}/\text{dəq}$  təşkil edir.

Cədvəl 4

Allilnaftenat-stirol birgə polimerlərinin termoqravimetrik tədqiqatının nəticələri

| Polimrin<br>molekul<br>kütləsi | Destruksianın I mərhəlesi         |                    | Göstərilən temperatura, ${}^\circ\text{C}$ , uyğun<br>gələn kütlə itkisi, % |     |     | Aktivləşmə<br>enerjisi,<br>kC/mol |
|--------------------------------|-----------------------------------|--------------------|---|-----|-----|-----------------------------------|
|                                | temperatur,<br>${}^\circ\text{C}$ | kütlə itkisi,<br>% | 10  | 20  | 30  |                                   |
| 3000                           | 130-190                           | 10                 | 290   | 300 | 330 | 205                               |
| 5000                           | 165-270                           | 6                  | 280   | 296 | 320 | 198                               |
| 8000                           | 145-255                           | 6                  | 280   | 294 | 318 | 185                               |
| 9000                           | 140-260                           | 6                  | 270   | 286 | 312 | 170                               |
| 10000                          | 150-240                           | 5                  | 265   | 280 | 308 | 162                               |
| 12000                          | 160-272                           | 2                  | 260   | 270 | 302 | 158                               |
| Polialkilmətakrilat            |                                   |                    |   |     |     |                                   |
| 12000                          | 205-220                           | 2                  | 258   | 264 | 300 | 156                               |

Cədvəldən görünür ki, birgə polimerin destruksiyası iki mərhələdə gedir – I mərhələ nisbətən aşağı temperaturda gedir və kütlənin azalmasının qiyməti nisbətən kiçikdir (2-10%). Destruksianın bu mərhəlesi o qədər xarakterik olmasa da izah tələb edir. Müşahidə edilən faktı da belə izah etmək olar ki, tədqiq edilənlər nisbətən kiçik molekul kütləsinə malikdirlər (3000-9000), bu isə o deməkdir ki, həmin birləşmələrin tərkibində daha kiçik molekullu fraksiyalar və «zəif rabitəli» polimerlər ola bilər ki, onlar da prosesin ilk mərhələsində sistemdən çıxaraq, müəyyən kütlə itkisinə səbəb olurlar. Proses davam etdikcə ümumi mənzərə bərpa olunur və birgə polimerlərin 10-30% kütlə itkisinə uyğun gələn temperaturların artımı müşahidə edilir.

Müqayisə üçün sənaye aşqarı olan polialkilmətakrilatlardan istifadə edilmişdir. Birgə polimerlərin polialkilmətakrilat qarşısında üstünlüyü bir daha sübut edilmişdir.

Layihənin yerinə yetirilməsi zamanı məlum üsullardan istifadə edilib: efirləşmə və birgə polimerləşmə. Fərqli cəhət ondan ibarətdir ki, birgə polimerləşmə dəhə sadə, asan və ekoloji təmiz texnologiya üzrə aparılmışdır.

2 Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizla qiymətləndirməli)

(burada doldurmalı)

100%

3 Hesabat dövründə alınmış **elmi nəticələr** (onların yenilik dərəcəsi, elmi və təcrubi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstərilməlidir)

(burada doldurmali)

İlk dəfə olaraq allil monomerindən istifadə etməklə özlülük aşqarları alınması istiqamətində tədqiqatlar aparılmışdır. Stirol monomerindən istifadə edərək birgə polimerləşmə metodu ilə termooksidləşməyə qarşı daha davamlı özlülük aşqarları alınmışdır. Allil naftenat-stirol birgə polimerlərinin həm yağ məhlulunda, həm də derivatoqrafik üsulla (kütlədə) termiki destruksiyası öyrənilmişdir. Müəyyən edilmişdir ki, molekul kütłesinin artması polimerin termiki stabilliyini azaldır, makromolekulun tərkibində stirol manqalarının miqdarının artırması isə termiki stabilliyi artırır, yəni aromatik fragmentlərin miqdarını dəyişməklə polimer birləşmənin termiki stabilliyi tənzimlənə bilər. Yeni nümunə özlülük indeksini artırmaq qabiliyyətinə görə məlum aşqarlarla eyni səviyyədə olub, termiki təsirlərə qarşı onlardan 1,5-1,7 dəfə üstündürler.

Sintez edilmiş birgə polimerin termiki destruksiyasının məlum özlülük aşqarları olan poliizobutilen və polialkilmətakrilatlardan üstünlüyü bir tərəfdən birgə polimerin tərkibində olan stirol fragmentinin stabillaşdırıcı təsiri ilə izah edilir, digər tərəfdən isə allil monomerləri çətin polimerləşdiklərindən alınan birgə polimerin molekul kütłeyə görə paylanması geniş olmur və nəticədə fiziki-mexaniki xassələri daha yüksək olan polimer birləşmələr alınır. Bundan əlavə, təqdim edilən özlülük aşqarı, ion polimerləşmədən fərqli olaraq, ekoloji baxımdan daha təmiz texnologiya üzrə alınır. Yəni katalizatorun yuyulub təmizlənməsi və s. kimi arzuolunmaz hallar burada yoxdur. Aparılan tədqiqatların nəticələri göstərir ki, birgə polimerin molekul kütłesinin qiyməti və onun yağıda qatılığı yağa olan konkret tələbatdan asılı olaraq müəyyən edilir. Tədqiqatların nəticələrinə əsasən alınmış birgə polimerlər üçün ümumi formul təklif edilmiş və mineral yaqlara özlülük aşqarı kimi tövsiyə edilmişdir.

Layihə üzrə **elmi nəşrlər** (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmallar, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrıraqda qeyd etməklə, uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiqlik olaraq göstərilməlidir) (*surətlərini kağız üzərində və CD şəklində əlavə etməli!*)

4 (burada doldurmali)

Rusiya Federasiyasının Novosibirsk şəhərində keçirilən "Reaktiv-2015" 29-cu elmi-texniki konfransına «Синтез вязкостных присадок к смазочным маслам сополимеризацией аллилнафтенатов со стиролом» (müəlliflər: Musayeva M., Həmidova C., İsakov E., Həsənova E., Nəzərov R., Əsgərova X.) məruzəsinin tezisi göndərilmiş və konfrans materiallarında dərc olunmuşdur., "REAKTIV-2015", Novosibirsk ş., 28 sentyabr-1 oktyabr 2015 , səh.113, 2 məqalə müxtəlif xarici elmi jurnallarda (həmmüəlliflər: Hamidova J., Isakov E., Hasanova E. Copolymer allylnaphthalene-styrene as the viscosity additive for petroleum oils "European Journal of Analytical and Applied Chemistry ISSN 2310-5631", 2015, №2, p.28-30; "həmmüəlliflər: Исаков Э., Гамирова Д., Гасanova Э. Вязкостно-температурные свойства нефтяных масел, загущенных сополимерами аллилнафтенатов со стиролом «Провлемы современной науки и образования/Problems of modern science and education ISSN 2304-2338», 2016, №2(44), c.64-67) çap edilib.

5 İxtira və patentlər, səmərələşdirici təkliflər  
(burada doldurmali)

6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiqlik göstərilməlidir)  
(burada doldurmali)

|    |   |
|----|---|
| 7  | Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)<br><i>(burada doldurmali)</i><br>-   |
| 8  | Layihə üzrə digər tədbirlərdə iştirak<br><i>(burada doldurmali)</i><br>-  |
| 9  | Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstəriləlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq)<br><i>(burada doldurmali)</i><br>-   |
| 10 | Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məmulatları<br><i>(burada doldurmali)</i><br>1.Viskozimetr üçün rəqəmsal termostat VİS – T-02 – 1 ədəd<br>2.Kapilyar viskozimetr ВПЖ-2 (4) – 4 ədəd<br>3.Quruducu şraf: CHОЛ 58/350 2 KVt – 1 ədəd<br>4.Tərəzi ACCULAB VICON ACCULAB VIC -10d – 1 ədəd<br>5.Akvadestilyator ДЭ – 4-02 – 1 ədəd<br>6.Alışma temperaturunun açıq putada təyini aparıcı TBO – 1 ədəd<br>7.Kontakt termometri (50-100 <sup>0</sup> ) – 3 ədəd<br>8.Yumrudiblli, 2-3 boğazlı, şliflənmiş kolba -250 ml – 1 ədəd<br>9. Yumrudiblli, 2-3 boğazlı, şliflənmiş kolba -500 ml – 1 ədəd<br>10. Yumrudiblli, 2-3 boğazlı, şliflənmiş kolba -1000 ml – 1 ədəd<br>11.Libix soyuducusu, çifli (20-40 sm) – 3 ədəd<br>12.Su ayırıcısı, kranlı (Din-Stark tipli) – 1 ədəd<br>13.Vakuum sistemli quruducu şraf ШСВ – 3,5.3.5, 6/2,5-C – 1ədəd |
| 11 | Yerli həmkarlarla əlaqələr<br><i>(burada doldurmali)</i><br>-   |
| 12 | Xarici həmkarlarla əlaqələr<br><i>(burada doldurmali)</i><br>-  |
| 13 | Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa)-<br><i>(burada doldurmali)</i>  |
| 14 | Sərgilərdə iştirak (əgər baş tutubsa)<br><i>(burada doldurmali)</i><br>-  |
| 15 | Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa)<br><i>(burada doldurmali)</i><br>-  |
| 16 | Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış  |

internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir)  
(burada doldurmali)

SİFARIŞÇI:  
Elmin İnkışafı Fondu

Müşavir  
Babayeva Ədilə Əli qızı


  
(imza)  
"02" 03 2016-cü il

İCRAÇI:

Layihə rəhbəri  
Musayeva Minaxanım Ənvər qızı

  
(imza)  
"02" març 2016-cü il

Baş məsləhətçi  
Qurbanova Səmirə Yaşar qızı

  
(imza)  
"02" mart 2016-cü il



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin  
İnkışafı Fonduun elmi-tədqiqat programlarının, layihələrinin  
və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə  
qrantların verilməsi üzrə 2013-cü il üçün elan edilmiş əsas  
qrant müsabiqəsinin (EİF-2013-9(15)) qalibi olmuş  
layihənin yerinə yetirilməsi üzrə

### ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GƏLƏCƏK TƏDQİQATLARDA İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA MƏLUMAT VƏRƏQİ (Qaydalar üzrə Əlavə 16)

Layihənin adı: Allilnaftenat-stirol birgə polimeri neft yağına özlülük aşqarı kimi  
Qrantın məbləği: 70 000 manat

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Musayeva Minaxanım Ənvər qızı

Layihənin nömrəsi: EİF-2013-9(15)-46/21/4-M-38

Müqavilənin imzalanma tarixi: 25 fevral 2015-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01 mart 2015-ci il – 01 mart 2016-ci il

#### 1. Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

1 Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analoqlar ilə müqayisəli xarakteristikası

(burada doldurmalı) Yerli xammal əsasında mürəkkəb efir tipli özlülük aşqarları alınması istiqamətində tədqiqatlar aparılmışdır. Bunun üçün neftin yüngül fraksiyalarından ayrılmış naften turşuları – neft turşuları gütürülərək qələvi ilə işlənib suda həll olan duza – naftenata çevrilərək neft məhsullarından ayrılmışdır. Sintez prosesinin optimal şəraitini müəyyən edilmiş, nəticədə yüksək çıxım və molekul kütlesi alınmasını təmin edəcək lazımı reaksiya şəraitini tapılmışdır. Sintez nəticəsində alınan birləşmənin quruluşu öyrənilərək, müəyyən edilmişdir ki, allilnaftenatların stirolla birgə polimerləşməsi nəticəsində həqiqi birgə polimerler alınır. M-6 yağına 3-7% birgə polimerdən əlavə etməklə, özlülük indeksinin qiymətinə görə (93-dən az olmamalıdır) müasir tələblərə cavab verəcək  $M=8\pm0,5 \text{ mm}^2/\text{s}$  tipli motor yağları üçün baza yağı alınır. Sintez edilmiş birgə polimerin həm məhlulda, həm də kütłədə termiki stabilliyi sənaye aşqarı olan polialkilmetakrilat «B-2» markalı özlülük aşqarı ilə müqayisə edilərək

öyrənilmişdir. Nəticədə 12 saat qızdırma nəticəsində qatlaşdırılmış yağıن özlülüğünün qiymətinin azalması 9,1% olmuşdur. Beləliklə, birgə polimerin polialkilmetakrilat qarşısında termiki təsirlərə qarşı daha yüksək stabilliyə malik olması birmənalı şəkildə təsdiq edilmişdir.

2 Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi haqqında məlumat (istehsalatda tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil sisteminə tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr (kimlə bağlanıb, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyəri); dövlət proqramlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində

(burada doldurmali)

## 2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

1 Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönü elmi-tədqiqat layihə və proqramlarında; dövlət proqramlarında; dövlət qurumlarının sahə tədqiqat proqramlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)

(burada doldurmali) Layihənin nəticələrindən fundamental, tətbiqi və axtarış innovasiya yönü elmi-tədqiqat işlərində istifadə oluna bilər.

SİFARIŞÇI:

Elmin İnkişafı Fondu

Müşavir

Babayeva Ədilə Əli qızı

(imza)

"02 03 2016-cü il

Baş məsləhətçi

Qurbanova Səmira Yaşar qızı

(imza)

"02 mart 2016-cü il

İCRAÇI:

Layihə rəhbəri  
Musayeva Minaxanım Ənvər qızı

(imza)

"02 mart 2016-cü il



## AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

### MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü il üçün elan edilmiş əsas qrant müsabiqəsinin (EİF-2013-9(15)) qalibi olmuş layihənin yerinə yetirilməsi üzrə

### ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT (Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: Allilnaftenat-stirol birgə polimeri neft yağlarına özlülük aşqarı kimi

Qrantın məbləği: 70 000 manat

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Musayeva Minaxanım Ənvər qızı

Layihənin nömrəsi: EİF-2013-9(15)-46/21/4-M-38

Müqavilənin imzalanma tarixi: 25 fevral 2015-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 01 mart 2015-ci il – 01 mart 2016-ci il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

#### 1. Elmi əsərlər (sayı)

| Nº | Tamlıq dərəcəsi<br>Elmi məhsulun növü           | Dərc olunmuş | Çapa qəbul olunmuş və ya çapda olan | Çapa göndərilmiş |
|----|---|--------------|-------------------------------------|------------------|
| 1. | Monoqrafiyalar<br>həmçinin, xaricdə çap olunmuş |              |                                     |                  |
| 2. | Məqalələr<br>həmçinin xarici nəşrlərdə          | 2            |                                     |                  |